

Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti

Mexanika-riyaziyyat fakultəsi
Hesablama riyaziyyatı kafedrası

İnformatika və təhsildə innovasiya və
kommunikasiya texnologiyaları
(İPF-B03)
fənninin

PROQRAMI

İstiqamət: TE 01.00.00-Riyaziyyat
İxtisas: TE 05.01.06- Riyaziyyat
müəllimliyi

Bakı Dövlət Universitetinin rektorunun 18.07.2016 tatixli
R-75 sayılı əmrinə əsasən çap olunur.

Bakı 2022

Tərtib edənlər: Bakı Dövlət Universitetinin «Hesablama riyaziyyatı» kafedrasının əməkdaşları f.r.e.d., prof. Q.Y. Mehdiyeva, f.r.e.n., dos. A.Y.Əliyev, r.ü.f.d. baş müəl. A.M.Quliyeva

Elmi redaktor: Bakı Dövlət Universitetinin «Hesablama riyaziyyatı» kafedrasının müdürü f.r.e.d., prof. Q.Y.Mehdiyeva.

Rəyçilər: Azərbaycan Texniki Universitinin Riyaziyyat kafedrasının müdürü, t.e.d., prof. M.A. Dünyamalıyev
Bakı Dövlət Universitetinin «Hesablama riyaziyyatı» kafedrasının dosenti, r.ü.f.d. M.N. İmanova.

GİRİŞ

1.«İnformatika və təhsildə innovasiya və kommunikasiya texnologiyaları» fənninin məqsədi tələbələri informatika elminin əsasları ilə tanış etmək, təhsildə innovasiya və kommunikasiya texnologiyalarının tətbiq sahələrini göstərmək, programlaşdırmanın əsaslarını öyrətməkdir.

2. Tələbələr informasiya texnologiyalarına əsaslarını dərindən öyrənərək onlardan təhsil prosesində istifadə edə bilməlidirlər.Bundan əlavə programlaşdırmanın imkanlarından istifadə edərək müstəqil olaraq dərs prosesində kompüter tədris texnologiyalarını tətbiq edə bilməlidirlər.

3.Tələbələr müasir kompüter texnologiyalarından istifadə etməyi, bu texnologiyaları tədris prosesinə tətbiq etməyi bacarmalıdırular. Programlar quraraq kompüter texnologiyalarının tədrisə tətbiqi üçün yeni imkanlar yaratmağı bacarmalıdırular.

4. Tələbələr informatikanın və informasiya texnologiyalarının tədris prosesinə tətbiq etmək vərdişlərinə yiyələnməlidirlər. İnfomasiya texnologiyalarının köməyi ilə tədrisində innovasiyaların tətbiq edilməsi vərdişlərinə yiyələnməlidirlər. Təhsilin kompüterləşdirilməsi şəraitində tədrisin təşkili formaları və üsullarına yiyələnməlidirlər.

5.«İnformatika və təhsildə innovasiya və kommunikasiya texnologiyaları» fənni mühazirə və məşğələ dərslərində tədris olunur. «İnformatika və təhsildə innovasiya və kommunikasiya texnologiyaları» fənni riyaziyyat müəllimləri ixtisasına V semestrdə 45 saat mühazirə və 45 saat məşğələ olmaqla 90 saat həcmində tədris olunur.

Mövzulara ayrılan dərs saatlarının miqdarı

Nö	Mövzular	Müh. saat. miq.	Məş. saat. miq.
1	İnformatika, EHM-lər, onların inkişaf tarixi, tipləri və arxitekturası. EHM-in iş prinsipi.	2	2
2	Say sistemləri. EHM-də informasiyanın verilmə qaydaları, informasiyanın ölçü vahidləri. EHM-in program təminatı.	2	2
3	Windows əməliyyat sistemi.	2	2
4	MS Word mətn redaktoru. MS Excel cədvəl prosessoru.	4	4
5	MS Power Point təqdimetmə programı.	2	2
6	Təhsildə informasiya-kommunikasiya texnologiyaları. Təhsilin informasiyalashdırılması, onun məqsədləri və məsələləri, kompyuter tədris texnologiyaları.	2	2
7	Tədris prosesindəki yeri və məqsədinə görə pedaqoji program vasitələrinin təsnifatı. Kompyuter şəbəkələrinin tədris imkanları.	2	2
8	Innovasiya fəaliyyətində riyazi üsullar. Riyazi universal program paketləri.	2	2
9	Təhsilin kompyuterləşdirilməsi şəraitində tədrisin təşkili formaları və üsulları.	2	2
10	Alqoritm anlayışı Kompyuter şəbəkələri. Alqoritmik dillər.	4	4
11	Turbo PASCAL dili. Dilin əlifbası. Verilənlər. Programın strukturu.	2	2
12	Verilənlərin tipləri. Tiplərin uyğunluğu və çevrilməsi. Əməllər. İfadələr.	2	2

13	Mənimsətmə operatoru, qurma və boş operatorlar. Daxil etmə və xaric etmə operatorları.	2	2
14	Nişanlar, keçid operatorları. Şərt operatoru. Variant operatoru.	2	2
15	Dövr operatorları.	2	2
16	Massivlər. Yazılışlar.	2	2
17	Çoxluqlar. Sətirlər.	2	2
18	Alt programlar.	2	2
19	Fayllar. Modular.	2	2
20	Turbo Pascal dilinin programlaşdırma mühiti.	3	3

1) İnformatika, EHM-lər, onların inkişaf tarixi, tipləri və arxitekturası. EHM-in iş prinsipi.

İnformatika elminin predmeti, İnformasiya, EHM anlayışları. İnformatika elminin tərkib hissələri: Hardware (Hesablama texnikası), Software (Programlaşdırma) və Brainware (Alqoritmələr və nəzəri biliklər). Hesablama texnikası, EHM-lər, onların yaranma və inkişaf tarixi, EHM-in nəsilləri, Mikroprosessorlar, böyük integrallı sxemlər (BİS). EHM-in tipləri: Super-EHM-lər, böyük EHM-lər, mini-EHM-lər. EHM-in arxitekturası: əsas qurğular və periferik qurğular: prosessor, monitor, klaviatura, operativ yaddaş, daimi yaddaş, xarici yaddaş, printer, skaner, diskovod, CD-rom, DVD-rom modem və s. Bu qurğuların tətbiq sahələri, EHM-in iş prinsipi.[1-4]

2) Say sistemləri. EHM-də informasiyanın verilmə qaydaları, informasiyanın ölçü vahidləri. EHM-in program təminatı. [1-4]

Mövqeli və mövqesiz say sistemləri. İkililik, səkkizlik, onaltılıq say sistemləri. Bir say sistemindən digər say sistemində keçid qaydaları. İkililik say sistemində əməllər. EHM-də informasiyanın ifadəsi. İnformasiyanın kodlaş-

dırılması. İnfomasiyanın emalı. İnfomasiyanın ölçü vahidləri: bit, bayt, kbayt, mbayt, qbayt.

Program anlayışı. EHM-lər üçün programlar. Sistem programları: əməliyyat sistemləri, əməliyyat sistemlərinin program örtükləri, utilit-programlar, drayverlər, antivirus programlar, texniki qulluq programları. Programlaşdırma sistemləri: programlaşdırma dilləri, programlaşdırma mühiti. Tətbiqi programlar: mətn redaktorlar, cədvəl prosessorları, qrafik redaktorlar, verilənlər bazasının idarəetmə sistemləri, prezəntasiya programları, təhsil programları, tərcüməçi programlar, multimedia programları, oyun programları, kompüter şəbəkələrində iş programları və s.

3) Windows əməliyyat sistemi.

Sistemin iş stolu. Yarlık anlayışı. Yarlıklärla iş qaydaları. Əməliyyat sisteminin menyusu: programlar, seçilmişlər, sənədlər, sazlama, tapmaq, arayış, yerinə yetirmək, işi başa çatdırmaq. Menyu bölmələri ilə iş qaydaları. Əməliyyat sistemində əsas iş qaydaları. Bələdçi və standart programlar: Paint, WordPad, blaknot, kalkulyator, multimedia programları, xidməti programlar. [1-4]

4) MS Word mətn redaktoru. MS Excel cədvəl prosessoru.

Redaktorun iş stolu, alətləri; menyusu. MS Word redaktorunda iş qaydaları.

Redaktorun iş stolu, alətləri; menyusu. MS Excel prosessorunda iş qaydaları. [1-4]

5) MS Power Point təqdimetmə programı.

MS Power Point programı. MS Power Point programının ekran interfeysi və sazlanması. Əsas menyu. İş rejimləri: adı, struktur, slayd, slaytların çeşidlənməsi, slaytların nümayishi. Təqdimetmənin strukturu. Təqdimetmənin qurulması. Nümayişin adı rejimi. Yeni slaydin əlavə edilməsi. Qeydlər. Slaytlar rejimi. [1-4]

6) Təhsildə informasiya-kommunikasiya texnologiyaları. Təhsilin informasiyalasdırılması, onun məqsədləri və məsələləri, kompyuter tədris texnologiyaları.

Əsas anlayışları, xarakteristikaları və təhsildə tətbiqi. İnfomasiya və kommunikasiya texnologiyalarının tədris imkanları. İnfomasiya texnologiyalarının mahiyyəti, xassələri və inkişaf mərhələləri. Tədris infomasiya texnologiyaları anlayışı. Onların realizə olunma mühiti və xarakterizə edən komponentlər (texniki, program-texniki, təşkil-metodik). Təhsilin infomasiya ehtiyatları və onların təsnifatı. Kompyuter tədrisi texnologiyalarının yaranması və inkişafi. Kompyuter – həm öyrənmə predmeti və həm də tədris vasitəsi kimi. Kompyuter ilə tədris fəaliyyətini realizə edən vasitələr sistemi. [1-4], [10-14]

7) Tədris prosesindəki yeri və məqsədinə görə pedaqoji program vasitələrinin təsnifatı. Kompyuter şəbəkələrinin tədris imkanları.

Oyun programları, təqdimatlar, infomasiya-arayış programları, elektron dərsliklər, ekspert sistemləri, model quran, nəzarət edən və testləşdirən programlar. Şəbəkə üzrə tədris. Şəbəkə tədrisinin formaları. Şəbəkə tədris-metodik infomasiya kompleksi. Internet şəbəkəsinin tədris imkanları. Elektron nəşrlər, telekonsultasiya və s. Internet-tədris praktikası. Distant tədris prosesinin təşkili. [1-4], [10-14]

8) İnnovasiya fəaliyyətində riyazi üsullar. Riyazi universal program paketləri.

İnfomasiya texnologiyalarından elmi və tədris ədəbiyyatının axtarılmasında və onunla iş üçün istifadə olunması, mətnlərin avtomatik tərcümə edilməsi, infomasiyanın yiğilması və saxlanması, elmi tədqiqatların və tədris prosesinin planlaşdırılması prosesində, qrafikanın və səsin emalında, innovasiya üsullarının tədrisdə və elmi fəaliyyətdə tətbiqi və s. istifadə olunması. Riyazi universal program paketlərinin müqayisə xarakteristikaları (Derive, Mathcad, Maple, Mathematica, Matlab, Femlab). Riyazi

universal program paketləri: Mathcad və Matlab. [1-4], [10-14]

9) Təhsilin kompyuterləşdirilməsi şəraitində tədrisin təşkili formaları və üsulları.

Kompyuterlə tədrisdə didaktik prinsiplərin realizə olunmasının xüsusiyyətləri. Kompyuter vasitəsilə tədrisin metodik hazırlığı. Tədrisin individuallaşdırılmasının təmin edilməsi. Kollektiv tədris formalarının təşkili. Multimedia-əsas anlayışlar və xarakteristikalar (texniki, texnoloji, pedaqoji, didaktik). Fərdi kompyuterlərin multimedia imkanları, multimedia projektorları, plazmali panellər. Elmi araşdırmlarda multimedia və kommunikasiya texnologiyalarından istifadə üsulları. [1-4], [10-14]

10) Alqoritm anlayışı. Kompüter şəbəkələri. Alqoritmik dillər.

Lokal və qlobal kompüter şəbəkələri. Şəbəkə topologiyası, rabitə kanalları, şəbəkə avadanlığı, şəbəkə programm təminatı, şəbəkənin iş prinsipi, modemlər. İnterNet şəbəkəsi. Elektron poçt (e-mail), elanların elektron lövhəsi (BBS), telekonferensiya (News), faylların şəbəkə ilə örtülməsi, WWW xidməti. Alqoritmlərin xassələri (diskretlik, müəyyənlik, kütləvilik, nəticəlilik), tipləri (xətti, budaqlanan, dövr), ifadə formaları (adi sözlərlə, bloksxemlərlə, alqoritmik dildə) və qurulma qaydaları. Alqoritmik dillərin yaranma tarixi. Alqoritmik dillərin tipləri və tətbiq sahələri. [1-9]

11) Turbo PASCAL alqoritmik dili. Dilin əlifbası. Verilənlər. Programın strukturu.

Dilin əlifbası hərf, rəqəm və xüsusi simvollardan ibarətdir. Hərflər – latin əlifbasının böyük (A-Z) və kiçik (a-z) hərfləri; rəqəmlər – on ərəb (0-9) rəqəmləri və 0,1,...,9,A,B,C,D,E,F onaltılıq say sisteminin rəqəmləri; xüsusi simvollar + - * / = > < . , ‘ : ; [] () { } ^ @ \$ # . [1-9]

12) Verilənlərin tipləri. Tiplərin uyğunluğu və çevrilməsi. Əməllər. İfadələr.

Ixtiyari verilənlər, yəni sabitlər, dəyişənlər, funksiya qiymətləri və ya ifadələr, Turbo Pascalda öz tipləri ilə xarakterizə olunurlar. Tip bu və ya digər obyektin ala biləcəyi qiymətlər çox-luğunu və bu obyektlərə tətbiq oluna biləcək əməliyyatlar çoxlu-ğunu təyin edir. Bundan əlavə tip, verilənlərin EHM yaddaşında daxili ifadə formatını müəyyən edir. [1-9]

13) Mənimsətmə operatoru, qurma və boş operatorlar. Daxil etmə və xaric etmə operatorları.

Turbo Pascal-ın əsas operatorlarından biri mənimsətmə operatorudur. Operatorun sol tərəfində dəyişən adı verilir, sağ tərəf isə dəyişən adı ilə eyni tipli olan ifadədən ibarətdir. Operatorun sol və sağ tərəfləri mənimsətmə işarəsi adlanan «:=» simvollar cütü ilə əlaqələndirilir.

Qurma operator – **begin** – **end** operator mötərizəsi daxilinə alınmış programın ixtiyari operatorlar ardıcılılığıdır. [1-9]

14) Nişanlar, keçid operatorları. Şərt operatoru. Variant operatoru.

Nişanlar təsvirlər bölməsinin **label** (nişan) bölməsində elan edilir.

Programda idarəetməni şərtsiz olaraq programın bu və ya digər hissəsinə vermək üçün şərtsiz keçid operatorundan istifadə olunur.

Variant operatoru programın bir neçə mümkün variantlarından hər hansı birini seçməyə imkan verir. [1-9]

15) Dövr operatorları.

Turbo Pascal dilində üç müxtəlif dövr operatoru mövcuddur:

- 1) Hesabi dövr operatoru
- 2) Şərt qabaqcadan yoxlanılan dövr operatoru
- 3) Şərt sonradan yoxlanılan dövr operatoru[1-9]

16) Massivlər. Yazılışlar.

Massiv – eyni bir identifikatorlarla işaretənən eyni tipli elementlər ardıcılığıdır.

Yazılış – yazılış sahələri adlanan, qeyd olunmuş sayıda elementdən ibarət verilənlər strukturudur. Massivdən fərqli olaraq, yazılışın elementləri (sahələri) müxtəlif tiplidir. Yazılışın bu və ya digər elementinə müraciət etmək mümkün-lüyünü təmin etmək üçün sahələr adlandırılırlar. [1-9]

17) Çoxluqlar. Sətirlər.

Çoxluq tipi çoxluqlarla işləməyə imkan verir.

String (sətir) tipi apostrof işaretləri arasına alınan simvollar ardıcılığından ibarətdir. [1-9]

18) Alt proqramlar.

Alt proqramın təsviri başlıqdan və alt proqramın gövdəsindən ibarətdir. Prosedurun başlığı aşağıdakı şəkildədir:

Procedure <ad>(formal parametrlərin siyahısı);

Funksiyanın başlığı isə aşağıdakı şəkildədir:

Function <ad>(formal parametrlərin siyahısı):<tip>;

[1-9]

19) Fayllar. Modullar.

Fayl tipini və ya fayl tipli dəyişəni aşağıdakı üç üsüldən biri ilə vermək olar:

< ad >= file of < tip >;

< ad >=text;

< ad >=file;

Burada < ad > faylin tipinin adı, **file**, **of**-operatorun işçi sözləri, **TEXT**-mətn fayllarının standart tipinin adı, < tip > - fayl tipindən başqa Turbo Pascal dilinin ixtiyari tipidir. [1-9]

20) Turbo Pascal dilinin proqramlaşdırma mühiti.

Turbo Pascal dilinin proqramlaşdırma mühiti TP adlı kataloqda yerləşdirilir. Burada Turbo Pascal-ı çağırmaq üçün **TURBO.EXE** faylini tapıb açmaq lazımdır. Nəticədə ekrana proqramlaşdırma sisteminin işçi stolu çıxarılır. Pəncərənin birinci sətrində mühitin baş menyusu adlanan bölmələr ardıcılığı verilir. Menyu aşağıdakı bölmələrdən ibarətdir:

File (fayl), **Edit** (redaktə etmək), **Search** (axtarmaq), **Run** (iş), **Compile** (kompilyasiya), **Debug** (tənzimləmə), **Tools** (alətlər), **Options** (variantlar), **Window** (pəncərə), **Help** (kömək). [1-9]

Əsas ədəbiyyat

1. A.Y.Əliyev. İnformatika və programlaşdırma .Bakı, Mütərcim, 2010,420 s.
2. A.Y.Əliyev,Ə.Ə.Əliyev,C.K.Kazımov. İnformatikanın əsasları. Bakı, Mütərcim, 2009, 298 s.
3. A.Y.Əliyev. İnformatika hesablama texnikası və programlaşdırmanın əsasları.Bakı, Mütərcim,1998,216 s.
4. Q.Y. Mehdiyeva, A.Y.Əliyev. İnformatikanın əsasları və programlaşdırma. Bakı, BDU nəşriyyatı,2016,272 s.
5. A.Y.Əliyev, V.A.Piriverdiyev. Riyazi analizin təqribi hesablama üsulları. Bakı, Azərb EA, 1993, 139 s.
6. A.Y.Əliyev, V.A.Piriverdiyev. Cəbrin təqribi hesablama üsulları Bakı, Azərb. EA, 1993, 110 s.
7. A.Y.Əliyev, V.A.Piriverdiyev. Diferensial və integralların təqribi hesablama üsulları. Bakı, İrşad, 1993, 175 s.
8. Q.Y. Mehdiyeva, A.Y.Əliyev, V.A.Piriverdiyev. Programlaşdırma üzrə məsələlər, Bakı, BDU nəşriyyatı, 2004,106 s.
9. Г.Ю.Мехтиева, А.Ю.Алиев, В.А.Пиривердиев. Практикум по программированию. Баку, издательство БГУ, 2004, 113 с.

Əlavə ədəbiyyat

10. Пильщиков В.Н. Сборник упражнений по языку Паскаль. М., 1989, 160 с.
11. Ю.А.Шафрин. Информационные технологии. М., 2003.
12. И.Г.Захарова. Информационные технологии в образовании. М., Академия, 2003, 199 стр.
13. Е.С.Полат. Современные педагогические и информационные технологии в системе образования. М. Академия, 2007, 362 стр.
14. Ю.Д Романова. Информатика и информационные технологии. (Учебное пособие) 2008, 3-е изд., 592с.
15. С.В. Симонович и др. Информатика. Базовый курс. 2-е издание. 2004 г. 640 стр.

Sərbəst işlərin mövzuları

1. İnformatika, EHM-lər, onların inkişaf tarixi, tipləri və arxitekturası. EHM-in iş prinsipi.
2. Say sistemləri. EHM-də informasiyanın verilmə qaydaları, informasiyanın ölçü vahidləri. EHM-in program təminatı.
3. Windows əməliyyat sistemi.
4. MS Word mətn redaktoru. MS Excel cədvəl prosessoru.
5. MS Power Point təqdimetmə programı.
6. Təhsildə informasiya-kommunikasiya texnologiyaları. Təhsilin informasiyalasdırılması, onun məqsədləri və məsələləri, kompyuter tədris texnologiyaları.
7. Tədris prosesindəki yeri və məqsədinə görə pedaqoji program vasitələrinin təsnifatı. Kompyuter şəbəkələrinin tədris imkanları.
8. İnnovasiya fəaliyyətində riyazi üsullar. Riyazi universal program paketləri.
9. Təhsilin kompyuterləşdirilməsi şəraitində tədrisin təşkili formaları və üsulları.

10. Alqoritm anlayışı Kompyuter şəbəkələri. Alqoritmik dillər.
11. Turbo PASCAL dili. Dilin əlifbası. Verilənlər. Proqramın strukturu.
12. Verilənlərin tipləri. Tiplərin uyğunluğu və çevrilməsi. Əməllər. İfadələr.
13. Mənimsətmə operatoru, qurma və boş operatorlar. Daxil etmə və xaric etmə operatorları.
14. Nişanlar, keçid operatorları. Şərt operatoru. Variant operatoru.
15. Dövr operatorları.
16. Massivlər. Yazılışlar.
17. Çoxluqlar. Sətirlər.
18. Alt proqramlar.
19. Fayllar. Modullar.
20. Turbo Pascal dilinin proqramlaşdırma mühiti.